

Uşaqqlar üçün Müqəddəs Kitab
təqdim edir

İsa Kora Şəfa Verir



Müəllif: Edward Hughes

İllüstrasiya edən: Janie Forest

Uyğunlaşdırın: Ruth Klassen

Tərcümə edən: Günay Əsədova


Təqdim edən: Bible for Children
www.M1914.org

©2017 Bible for Children, Inc.


Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın
surətini çıxarda bilmək hüququna maliksiniz.



Bartimay Yerixoya yaxın yerdə yol
kənarında outtran kor bir adam idi.
O dilənirdi.




Bəzi xeyirxah adamlar onun yanından keçərkən, yəqin ki, xırda qəpiklər, yaxud bir az yemək verirdilər. Bartimay işləyə bilmirdi, çünki o görmürdü.



O yalnız
dilənə bilirdi.



Bir gn byk yol ox ss-kyl idi.
Bartimay oxlu addım sslri eitdi.
Ns qeyri-adi bir Őey baŐ verirdi.



Tezliklə kor adam bunun nə olduğunu öyrəndi. Nazaretli İsa şəhərə gəlmişdi. İzdiham İsanı görmək, Onu eşitmək üçün toplaşmışdı.



“Ey Davud ođlu
İsa, mənə rəhm
et!” Bartimay nə
üçün qışqırdı? Nə
üçün o fikirləşdi ki,
İsa ona kömək edə
bilər? Bəlkə o,
İsanın başqalarına
şəfa verdiyini
eşitmişdi.





Bəziləri kar, bəziləri lal, bəziləri şikəst, bəziləri də onun kimi kor idi. “Ey Davud oğlu, mənə rəhm et”, Bartimay yenidən və yenidən qışqırdı. Onun səsində ümid var idi.





Bartimay bir şeydən əmin idi. Əgər o indi kömək əldə etməsə, onda heç vaxt digər şansı əldə edə bilməyəcək. İsa onun yanından bir daha keçməyə bilər.





Bartımay İsanın
yanına getməli idi.
Ancaq adamlar
çəkilmirdi.
“Şşşşşşş” onlar
dedilər. Onlar
onun sakit olması
üçün ona
xəbərdarlıq
etdilər.





Ancaq Bartimay sakit
durmadı. O qışqırmağa
davam etdi. Birdən İsa
dayandı! Qulaq asdı!








Kor adamın Onun yanına
gətirilməsini əmr etdi!
Adamlar Bartimaya dedilər:
“Cəsərətli ol”.
“Qalx. O,
səni çağırır”.




Üst paltarını üstündən ataraq, Bartımay qalxdı və İsanın yanına gəldi.




İsa ondan soruşdu: “Nə istəyirsən sənin üçün edim?” Sən necə cavab verərdin? Sən çoxlu pul, yaxud qəşəng yeni paltar istəyərdin? Bartımayın istədiyi bu idi?



Yox, kor Bartimay İsadan qızıl,
yaxud qəşəng paltar istəmədi.
Onun nə istədiyini bilirsən.




“Rəbb, gözlərim açılsın”. Bartimay görmək istəyirdi! Ağacları və quşları, bütün Allahın yaradılışının gözəlliyini ...



... görmək istəyirdi. O, öz qayğısına qalmaq və dilənçi olmamaq üçün görmək istəyirdi.



Sonra İsa Bartimaya dedi: “Gözlərin açılısın. İmanın səni xilas etdi”.



Dərhal onun gözləri açıldı və o, İsanın
ardınca getdi.

Onun deyə
biləcəyi tək
şey “Allah
gözəldir!

O, mənə
şəfa verdi!”

idi. Bu, Bartimay
üçün çox gözəl
an idi.



Bütün adamlar bunu görəndə Allaha alqış
etdilər. Onlar kasıb kor
dilənçinin gözlərini
açan Allahın Oğlu
İsanın gözəl
qüdrətini
bir daha
gördülər.



İsa Kora Şəfa Verir

Allahın Sözü, Müqəddəs Kitabdan
olan bir hekayədir

Mark 10, Luka 18, Yəhya 9

“Kəlamının açıqlanması nur saçır”.

Məzmur 119:130



Son



Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayə inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.



Əgər sən bunların həqiqət
olduğuna inanırsansa, onda bunu Allaha de:
Əziz İsa, mən inanıram ki, Sən Allahsan və
mənim günahlarıma görə ölmək üçün insan oldun
və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm,
həyatıma gəl və mənim günahlarımı bağışla ki,
mən indi yeni həyata malik ola və bir gün Səninlə
birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət
etməkdə və Sənin övladın kimi yaşamaqda mənə
kömək et. Amin.

**Müqəddəs Kitabı oxu və hər gün
Allahla danış! Yəhya 3:16**

